



AZƏRBAYCANIN BÜTÖVLÜYÜ, MÜSTƏQİLLİYİ VƏ TƏRƏQQISI

RESPUBLİKA

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

25 MART 2018-ci il BAZAR № 65 (6098) GÜNDƏLİK İCTİMAİ-SİYASİ, SOSIAL-İQTİSADİ QƏZET WWW.RESPUBLICA-NEWS.AZ

Yunanistan Respublikasının Prezidenti Zati-aliləri cənab Prokopis Pavlopulosa

Hörmətli cənab Prezident, Yunanistan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini yetirməkdən məmnunluq duyuram. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 19 mart 2018-ci il.

Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 24 mart 2018-ci il.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”ni “İşsizlikdən siqorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 6, maddə 1072; 2017, N 5, maddə 829) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bəndə “siqortası” sözündən sonra “, işsizlikdən siqorta” sözləri əlavə edilsin;
1.2. 2.1.2-ci yarımbəndə “uçotdan çıxarılması,” sözlərindən sonra “siqortaönlünlərinin və siqortaedənlərin işsizlikdən siqorta üzrə qeydiyyatdan çıxarılması,” sözləri əlavə edilsin;
1.3. 3.1.3-cü yarımbəndə “siqorta haqlarının” sözlərindən sonra “və “İşsizlikdən siqorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda siqorta haqqının” sözləri əlavə edilsin;
1.4. 3.1.8-ci yarımbəndə “siqortası” sözündən sonra “və işsizlikdən siqorta” sözləri əlavə edilsin;
1.5. 3.1.10-cu yarımbəndə “etmək” sözündən sonra “və işsizlikdən siqorta haqları üzrə hər ay üçün toplanmış vəsaiti “İşsizlikdən siqorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə işsizlikdən siqorta fonduna köçürmək” sözləri əlavə edilsin;
1.6. 3.1.11-ci yarımbənd çıxarılmalı;
1.7. aşağıdakı məzmununda 4.1.3-1-ci və 4.1.3-2-ci yarımbəndlər əlavə edilsin:
4.1.3-1. siqortaedənlərdən öz işçilərinin işsizlikdən siqorta edilməsini, siqorta haqlarının düzgün hesablanması, vaxtında və tam məbləğdə siqortaya ödənilməsinə tələb etmək;
4.1.3-2. siqortaedənlərə işsizlikdən siqorta ilə bağlı hüquq və vəzifələrini izah etmək;”
2. Bu Fərman 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 14 mart 2018-ci il.

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Elektron hökumət” portalının fəaliyyətinin təmin edilməsi, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanın həyata keçirilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli

706 nömrəli Fərmanın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 9, maddə 858; 2013, N 2, maddə 109, N 3, maddə 254, N 4, maddə 377; 2014, N 2, maddə 117, N 7, maddə 486, N 9, maddə 1044; 2015, N 6, maddə 708, N 8, maddə 917, N 10, maddə 1122; 2016, N 2 (II kitab), maddə 251, N 5, maddə 852, N 8, maddə 1384, N 9, maddə 1464; 2017, N 2, maddə 174, N 4, maddə 565, N5, maddə 809, N8, maddə 1531) 4-cü hissəsində “640” rəqəmləri “655” rəqəmləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 14 mart 2018-ci il.

Son 14 ildə aparılan siyasət Azərbaycanın dövlətçilik əsaslarının, müstəqilliyinin daha da möhkəmləndirilməsini və hərtərəfli yüksəlişini təmin edib

Dövlət başçısı deyib: “Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir”

Azərbaycan son 14 ildə həm dünyada, həm də Avrasiya materikində Amühiy iqtisadi, siyasi və mədəniyyətlərə dialoq mərkəzinə çevrilib. Təbii ki, bu mövqə dövlət rəhbərliyinin güclü, prinsipli siyasi iradəsinin, gələcək perspektivi aydın təsəvvür və vaxtında düzgün qərarlar qəbul edə bilməsinin, müasir çağırışlara cavab verə bilməsinin, xalqın yürüdülmə siyasətə inamının və birnəməli şəkildə dəstəkləməsinin nəticəsidir. Dövlət başçısı öz fəaliyyətində siyasi və iqtisadi müstəqillik prinsipini, milli mənafehi reallaşdırır və qorumağı əsas tutur. Bu prinsipləlik, real suverenliyə istiqamət, ölkə həyatının potensialın aşkarlanması, ənənəvi məşğulluq sahələrinin dirçəldilməsi və dövrüyyəyə qoşulması, yeni müvafiq səmərəli layihələrin hazırlanması reallaşdırılması həlledici əhəmiyyətə malikdir. Azərbaycan da keçirilən islahatlar, ölkədə icra edilən bütün layihələr dünya standartlarına uyğun, kompleks şəkildə, biri-digərini tamamlamaqla həyata keçirilir. Hazırda hər bir sahədə — kənd təsərrüfatı, ağır, yüngül, yeyinti, emal sənayesində iri layihələr reallaşdırılıb və yenilərinin bünövrəsi qoyulub. Bu proses bütün sahələrdə pozitiv nəticələrə özünü büruzə verir.

Dövlətin iqtisadi gücünün daim artması üçün bütün bölgələrdə mövcud iqtisadi rayonların potensialının aşkara çıxarılıb iqtisadi dövrüyyəyə cəlb edilməsinin davamlılığı bu rayonları daha yüksək inkişaf mərhələsinə çatdırır.

Regionların iqtisadi potensialının gücləndirilməsi üçün bütün lazımı addımlar operativ atılır. Azərbaycan Prezidenti İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin

yekunlarına həsr olunan konfransdakı nitqində deyib: “On dörd il ərzində iqtisadi göstəricilərimiz də ümumi inkişafımızın uğurlu dinamikasını aydın şəkildə göstərir. İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında rekord göstəricidir. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir. Ona görə qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan islahatların nəticəsidir. Sənaye sahəsində 2,6 dəfə artım var, kənd təsərrüfatında 1,7 dəfə. Qeyri-neft ixracımız 4,1 dəfə artmışdır”. Vurğulamaq lazımdır ki, bu uğurlar hazırkı dövrün çağırışlarına cavab verəcək və gələcək inkişaf perspektivləri ödəyəcək müasir elmi-texniki yeniliklərin tətbiqi ilə əldə edilib. Bu, innovativ dinamik inkişaf bir tərəfdən ölkə bölgələri

nin paralel inkişafına xidmət edir, digər tərəfdən də həmin regionların öz məhsulları ilə dünya bazarına çıxma bilməsinə, bu bazarlarda möhkəmlənməsinə, nəhayətə səhələrin dominant inkişafına da səbəb olur. Təsədüfi deyil ki, 2017-ci ildə hüquqi və fiziki şəxslər dünyanın 187 ölkəsindəki tərəfdaşları

ilə ticarət əməliyyatları həyata keçirmiş, 116 ölkəyə məhsul ixrac olunmuş, 179 ölkədən idxal olunmuşdur. Əvvəlki illə müqayisədə xarici ticarət dövrüyyəsi faktiki qiymətlərlə 12,3 faiz, real ifadədə isə 10,7 faiz, o cümlədən ixrac 7,1 faiz, idxal 16,1 faiz artmışdır. Belə ki, faktiki qiymətlərlə ölkədən 18,1 faiz çox məhsul ixrac olunmuş, 3,5 faiz çox məhsul idxal edilmişdir.

Respublikada müasir, dinamik inkişaf edən dayanıqlı iqtisadiyyata nail olmaq üçün hər bir sahədə potensial diqqətlə öyrənilir, perspektivlirdir, dünya standartlarına cavab verən məhsul istehsalına nail olmaq üçün ən müasir, səmərəli texnologiyaya tətbiq edilməklə reallaşdırılır. Bütün bu nailiyyətlər isə son nəticədə sosial-iqtisadi inkişafın sürətinin dinamikasına və daim artmasına səbəb olur.

(davamı 2-ci səhifədə)



Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib

Martin 24-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Əlahiddə Çevik Polis Alayında nazirliyin baş idarə, idarə və ərazi polis orqanlarında sırası və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aidiyyəti baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə Ramil Usubov ayrı-ayrılıqda hər bir gəncin zahirı gör-kəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumilikdə 518 iddiaçının arasından

daha hazırlıqlı olan 348 nəfərin daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Tədbirdə çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiriləcəyini vurğulayıb. Azərbaycan Respublikasının Pre-

zidenti İlham Əliyevin mü-kəmməl təhsilli, yüksək mənəvi və işgüzar keyfiyyətlərə, hərtərəfli dünyagörüşə malik gənclərin dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətə irəli çəkilmələri üçün tapşırıqlarını xatırladan nazir bu istiqamətdə hər zaman zəruri addımların atıldığını, hazırkı seçimlərin də göstərilən sahədə uzun müddətdir həyata keçirilən məqsədyönlü siyasətin növbəti ayıni təzahürü olduğunu bildirib.

General-polkovnik Ramil Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək onlara öz tələb və tövsiyələrini verib.

AZƏRTAC

Mərkəzi Seçki Komissiyası "exit-poll" keçirmək niyyətində olan təşkilatları qeydə alıb

Martin 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdikləri ki, əvvəlcə Komissiyanın martın 17-də və 19-da keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ("AJF&Associates Inc." təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə), "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət



Yardım Mərkəzi ("Opinion Way") Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi və "Rəy" Monitorinq Mərkəzi tərəfindən "exit-poll" keçirilməsi niyyəti ilə MSK-yə daxil olan müraciətlərə baxılıb. Komissiya

qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma apararaq iclasa çıxarılmış müraciətləri müzakirə etdikdən sonra sözügedən təşkilatların qarşında gələn prezident seçkilərində "exit-poll" keçirmək üçün qeydə alınması

barədə qərar qəbul edib. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Demokrat Partiyası tərəfindən təqdim olunan vəkil edilmiş şəxslər MSK-nin qərarı ilə qeydə alınıb.

İclasda, həmçinin 21 sayılı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişikliklər olunub.

Beynəlxalq müşahidə missiyalarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

AZƏRTAC

Cəbhə bölgəsində seçkilərə ciddi hazırlaşirlar

Ölkəmizin hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da prezident seçkilərinə ciddi hazırlıqları aparılır. Aprelin 11-də keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca, dairə və məntəqələrdə fəallıq daha artıb. Seçkilərin şəffaf və demokratik keçməsi, eləcə də seçicilərin seçki məntəqələrinə gələrkən sərbəst şəkildə istədikləri namizədə səs vermələri üçün hər cür şərait yaradılıb. 119 sayılı Ağdam kənd seçki dairəsinin əhatə etdiyi ərazilərdə 42 seçki məntəqəsi formalaşdırılıb.

Dairə seçki komissiyasının sədri Rövşən Şükürov bildirdi ki, ümumxalq səsverməsi ölkəmizdə seçki mədəniyyəti

yetinin formalaşmasında, demokratiyanın inkişafında mühüm rol oynayır. Azad, demokratik və ədalətli seçkilərə bağlı BMT-nin, ATƏT-in və Avropa Şurasının beynəlxalq öhdəliklərində nəzərdə tutulan tələblərə tam riayət olunur. Bundan başqa, dairə seçki komissiyası öz işini Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarına əsasən qurub. İndiyə kimi 300 nəfər müşahidəçi qeydiyyatdan keçib 2 məntəqədə veb-kamera quraşdırılıb.

Bütün məntəqələrdə dəşinməyən seçki qutuları, onların möhürləri, həmçinin ultrabənövşəyi lampalarla təmin olunub, bütün seçki məntəqələri telefonlaşdırılıb, elektrik generatorları quraşdırılıb. Keçən seçki-

lərdən sonra seçki siyahısında dəqiqləşdirmə aparılıb, dünyasını dəyişmiş, eləcə də başqa yerə köçmüş seçicilər müəyyən edilərək siyahıdan çıxarılıb. Dairədə 42 min 224 nəfər seçicinin siyahısı dəqiqləşdirilib.

Bundan başqa, üzürlü səbəbə görə seçki məntəqələrinə gələ bilməyən, eləcə də xəstələr dəqiqləşdirilərək dəşinən qutudan seçki gününə həmin ünvənlərə aparılması üçün məntəqə seçki komissiyasının üzvlərindən ibarət nümayəndələr ayrılıb. Söz yox ki, görülən hazırlıq işləri aprelin 11-də keçiriləcək Prezident seçkisində öz müsbət nəticəsini verəcək.

Salman ALIOĞLU, "Respublika".

Şəkiddə tibbi müayinə davam edir

Ölkə əhalisinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin daim yüksəldilməsi dövlətimizin apardığı sosial siyasətin əsasını təşkil edir.

Cari ilin fevral ayının 12-dən may ayının 12-dək əhalinin tibbi müayinə-

18 yaşdan yuxarı 84137 nəfərin müayinədən keçirilməsi nəzərdə tutulmuşdur.

Bu məqsədlə MRX-nin poliklinika şöbəsində 5 terapevtik kabinet, laboratoriyalar, 5 ultrasəs müayinəsi kabineti, 2 elektrokardiografiya kabineti, endoskopiya, 2 rentgen kabineti, bütün ixtisas həkimlərinin kabinetləri fəaliyyət göstərir. Uçqar kəndlərdəki vətəndaşların müayinəsinə aparmaq üçün həkim briqadaları yaradılıb.

Fevral ayının 12-dən mart ayının 12-nə kimi 18,367 nəfər tibbi müayinədən keçmişdir. Onlardan 1266 nəfəri ambulator müalicəyə cəlb olunmuş, 82 nəfəri Şəki MRX-nin müxtəlif şöbələrinə stasionar müalicəyə göndərilmişdir. 24 nəfər isə daha ixtisaslı yardım üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilmişdir. Bu müddət ərzində əhalinin tibbi müayinəsinə köməklik məqsədilə Səhiyyə Nazirliyinin təşkil etdiyi müxtəlif ixtisas həkimlərinin ibarət həkim briqadaları Şəki MRX-da vətəndaşların müayinəsinə keçmiş, ehtiyacı olanlara ixtisaslı yardım göstərmişdir.

Müayinənin keçirildiyi 1 ay ərzində ambulator müalicəyə götürülən 1266 xəstənin içində ürək qan-damar siste-

mi xəstəlikləri, əsəb xəstəlikləri və endokrin xəstəlikləri və endokrin xəstəliklər üstünlük təşkil edir.

Şəki İcra Hakimiyyəti əhalinin tibbi müayinəyə mütləq cəlb olunmasını təşkil etmək üçün qrafik tərtib etmiş və tibb işçilərinə yaxından kömək edir.

Baş həkim daha sonra əminliklə bildirdi ki, bu müddət ərzində Şəki şəhərində və kəndlərdə yerləşən məktəblərdə, uşaq bağçaları və körpələr evlərində də vaxtaşırı tibbi müayinələr aparılmış və lazımı köməkliklər göstəril-



mişdir. Uğurla davam edən bu sosial aksiyanın vaxtında və keyfiyyətlə başa çatması üçün Şəki rayonunun səhiyyə işçiləri öz səylərini əsirgəmir.

İlham PƏNAHOV, "Respublika".



dən keçirilməsi aksiyası ölkəmizin bütün bölgələrində olduğu kimi Şəki rayonunda da yüksək peşəkarlıq və dərin məsuliyyətlə icra olunur. Hər ildə olduğu kimi bu ildə də öz işini respublika Səhiyyə Nazirliyinin müvafiq hüquqi-normativ sənədlərinə əsasən quran Şəki Mərkəzi Rayon Xəstəxanasının kollektivi vətəndaşların tibbi müayinədən keçirilməsi işini ləyqincə başa vurmaq əzmi ilə çalışır.

Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Azad Novruzov bizimlə söhbətində bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığını rəhbər tutaraq Səhiyyə Nazirliyinin sərəncamına əsasən Şəki rayonu üzrə

Məzahir Pənahov:

Bülletenlərin çapı prosesi bir həftə ərzində başa çatacaq

Aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar 5 milyon 347 min 803 seçki bülleteninin çapı nəzərdə tutulub. Bu rəqəm ümumi seçicilərin sayından 3 faiz artıqdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Bülletenlərin mətni, forması, sayı və hazırlanma qaydasının MSK-nin qərarı ilə təsdiq olunduğunu deyən Məzahir Pənahov qeyd edib ki, proses bir həftə ərzində başa çatacaq. Bülletenlərin çapı tam başa çatdıqdan sonra dairə seçki komissiyalarına paylanılmağa başlanacaq.

MSK sədri bildirib ki, səsverməyə beş gün qalana qədər Komissiya bülletenləri dairələrə çatdırılmalıdır. Dairələr bülletenləri qəbul etdikdən sonra



seçkilərə 3 gün qalana qədər məntəqələrə paylanmalıdır. Bülletenlərin aşağı seçki komissiyalarına çatdırılması prosesi KİV-in müşahidələri ilə həyata keçiriləcək.

Dairə seçki komissiyalarının bülletenləri Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada qəbul edəcəyini deyən Məzahir Pənahov vurğulayıb ki, çap zamanı yararsız bülleten olarsa aktlaşdırıldıqdan sonra məhv edilir. O, həmçinin əlavə edib ki, mətbəədə gədən çap prosesi KİV nümayəndələrinə, namizədlərə, o cümlədən səlahiyyətli nümayəndələrə və müşahidəçilərə tam açıqdır. Bundan başqa, bülletenlərin çatdırılmasında və qorunmasında aidiyyəti dövlət qurumları ciddi təhlükəsizlik tədbirləri görürlər. Seçki Məcəlləsində irəli gələrkən bülletenlər dairə və məntəqələrə paylanılacaq.

Bülletenlərin çapında hər hansı çətinliklərə rast gəlinmədiyini deyən MSK sədri mətbəə rəhbərliyinin bu proselə bağlı böyük təcrübəyə malik olduğunu söyləyib. Məzahir Pənahov, həmçinin qeyd edib ki, bülleten kağızları xüsusi olaraq seçilir.

MSK sədri "exit-poll" keçirəcək təşkilatlarla bağlı da məlumat verib. O qeyd edib ki, "exit-poll"da ABŞ və Fransadan təşkilatlar da iştirak edə bilər. Ümumilikdə 4 təşkilat müraciət edib. MSK özü də "exit-poll"un keçirilməsində maraqlıdır. Yalnız "exit-poll"da iştirak edən qurumlar qaydaları tam bilməlidir.

AZƏRTAC

Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlayıb

2018-ci il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və Komissiya üzvləri seçki bülletenlərinin çapına başlanılması ilə bağlı martın 24-də Milli Məclisin Mətbəəsində keçirilən tədbirdə iştirak ediblər. Seçki bülletenlərinin çap olunması prosesi və bu məqsədlə Mətbəədə yaradılmış şəraitlə yaxından tanış olan MSK sədri bülletenlərin Seçki Məcəlləsində nəzərdə tutulmuş vaxtda və qaydada çap edilməsi və aşağı seçki komissiyalarına verilməsinin dəqiqliklə yerinə yetirilməsi üçün tövsiyələri



ni verib.

Prezident seçkilərinin iştirakçısı olan bütün maraqlı subyektlər, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları və kütləvi informasiya vasitələri üçün tamamilə açıq və şəffaf həyata keçirilən proses barədə jurnalistlərə açıqlamasında MSK sədri bildirib ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər Seçki Məcəlləsində əsasən MSK-nin qərarı ilə müəyyən olunub. Prezident seçkiləri ilə əlaqədar 5347803 (beş milyon üç yüz qırxdörd min səkkiz yüz üç) seçki bülleteninin çap olunması nəzərdə tutulub. Seçki bülletenləri çap olunduqca qanunvericiliklə müəy-

yən olunmuş qaydada və müddətdə Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına verilməlidir.

Tədbir çərçivəsində MSK sədri kütləvi informasiya vasitələri üçün təşkil olunan brifinqdə seçkilərin yüksək səviyyədə təşkil olunmasını azad, ədalətli və şəffaf keçirilməsi, həyata keçirilməsi layihələr və son hazırlıq işləri barədə ətraflı məlumat verib, həmçinin jurnalistlər tərəfindən ünvanlanmış sualları cavablandırdı.

Seçki bülletenlərinin çap olunması prosesinin mühafizəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.

AZƏRTAC

Son 14 ildə aparılan siyasət Azərbaycanın dövlətçilik əsaslarının, müstəqilliyinin daha da möhkəmləndirilməsini və hərtərəfli yüksəlişini təmin edib

Dövlət başçısı deyib: "Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir"

(əvvəl 1-ci səhifədə)

Uğurla aparılan düşünülmüş siyasət sayəsində 2004-2008-ci və 2009-2013-cü illər üçün nəzərdə tutulmuş regionalın sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurla icrası bu inkişaf səviyyəsinin əsas zəmindir. Qeyri-neft sektorunun inkişafının inkişaf etdirilməsi ölkənin ixrac potensialının yaranmasına və daim artmasına imkan verib. Təsədüfi deyil ki, aparılan islahatlar, imzalanmış müvafiq fərman və sərəncamlar, verilən tapşırıqlar qeyri-neft məhsullarının ixracının həcmində artırılmasına səbəb olub.

Bu gün iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi, məşğulluğun təmin olunması, qeyri-neft məhsullarının ixracının artırılması, idxaldan asılılığın azaldılması və digər strateji vəzifələrin həllində özəl sektor həlledici rola malikdir. Təsədüfi deyildir ki, ÜDM-də özəl bölmənin payı 80, məşğulluqda isə 74 faiz ötmüş, 1,9 milyona yaxın iş yeri açılmışdır. Yürüdülmüş müstəqil iqtisadi siyasətin nəticəsində yekunlaşmış uğurlar və vaxtında, konkret mexanizmlə reallaşan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası ümumi daxili məhsulun həcminin

davamlı surətdə artmasında mühüm rola malikdir. İqtisadiyyatın qeyri-neft sektorunda inkişafın sürətinin yüksəkliyi təbii ki, onun prioritet elan olunması ilə bağlıdır. Prezident İlham Əliyev aparılan quruculuq və abadiyyət işlərinin, qazanılan uğurların düşünülmüş və uzaqgörən siyasətin nəticəsi olduğu barədə deyib: "Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq. Azərbaycan sabitlik təmin edir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycan vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq bir amal uğrunda birləşib - Azərbaycanı gücləndirmək, möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək".

Ölkə başçısının iqtisadiyyatın dayanıqlığına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, yoxsulluğun azaldılmasına, əhalinin rifahının yüksəlməsinə dair göstərdiyi təşəbbüskarlıq, təşkilatçılıq və qayğısi dünyada da diqqət mərkəzindədir. Bu fəaliyyətin nəticələrinə, verilən töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyev Milliyyəti İnkişaf Məqsədlərinə çatmaqda ölkəmizin mühüm irəliləyişlərinə görə

2015-ci il üzrə BMT-nin "Cənub-Cənub" mükafatı ilə təltif olunmuşdur. Artıq Azərbaycan həm özünün innovativ inkişaf nümunəsi, həm də brendləri ilə dünyada tanınır, qəbul olunur. Prezident İlham Əliyev nitqlərində daim bəyan edir ki, qarşıda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün iqtisadi sahələr üzrə inkişafın dinamizmini qorumaq və ölkəni dünyanın qabaqçılıq ölkələri sırasına çıxarmaqdır. Dünyada hərbi münaqişələrin, sılha təhdidinin, təhlükəsizliyə yeni risklərin addığı bir şəraitdə Azərbaycan dövləti milli mənafeyinə lazımı səviyyədə müdafiə edərək dünya ölkələri, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quraraq müstəqil siyasət yürüdü. Ölkə rəhbəri son 14 ildə qazanılan nailiyyətlərin dünya miqyasında yüksək dəyərləndirildiyi, xalq-ıqtidar birliyi nəticəsində sabitliyin və pozitiv prosesin təmin edildiyi barədə deyib: "Son 14 il ərzində Azərbaycan böyü və şərəfli yol keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycan beynəlxalq nüfuz artmışdır, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilib. Bütün beynəlxalq mötəbər qurumların reytinglərində

Azərbaycan qabaqçılıq yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-ıqtidar birliyi-dir."

Dövlət başçısı praqmatik siyasi lider kimi iqtisadi və siyasi reallığı operativ və obyektiv şəkildə dəyərləndirməklə, milli maraqların mənbəsinə prinsipial addımlar atmaq, mürəkkəb ekstremal şəraitdə optimal, düzgün qərar qəbul edərək islahatlar, təklif və təşəbbüslərlə çıxış etmək beynəlxalq meridianlarda da diqqət mərkəzindədir. Bu siyasi operativ və reallığı ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı təmin edir. Ölkə rəhbərinin dövlətçilik təcrübəsində siyasi varislilik ənənələrinin üstəlik, müasir mütərəqqi inkişaf meyillərinin dərhal gərməsi və təbii prinsipi uğurla təşkil edir. Reallaşdırılan iqtisadi modelin üstünlüyü, obyektiv xarakterli və alternativsizliyi dayanıqlı inkişafın təminatıdır. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində dəfələrlə öz təsdiqini tapmış bu strateji kursun davamlılığının təminatı olmasına iqtisadi dirçəlişdə, innovativ inkişafda, bu zəmində Azərbaycanın dövlətçilik əsaslarının, müstəqilliyimizin daha da möhkəmləndirilməsində, bir sözlə, dövlətin hərtərəfli

yüksəlişində ən etibarlı təminatçısıdır.

Bu pozitiv tendensiya beynəlxalq əlaqələrin daha da fəallaşmasına, iqtisadi qüdrətinin artmasına, əməkdaşlığının sərhədlərinin genişlənməsinə, strateji tərəfdaşlarının artmasına, siyasi nüfuzunun güclənməsinə, nəhayət Azərbaycanın beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınmasına zəmin yaradıb. Ölkənin ixrac potensialı da durmadan artır. 2017-ci ildə ixrac ümumən 19 faiz, qeyri-neft ixracı isə 24 faiz artmışdır.

Azərbaycanın dostlarının sayı artır. Bu yüksəliş xarici əlaqələrin pozitivliyinə və beynəlxalq təşkilatlarda fəaliyyətə çox müsbət təsir edən amildir. Dövlət başçısının xarici səfərləri, dünyanın aparıcı iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında Azərbaycanın layiqətlə təmsil olunması da ölkəmizin iqtisadi və siyasi gücünün artmasında mühüm rol oynayır. Məsələn, ölkə rəhbərinin Avropa Komissiyasına, Fransaya və Polşaya, İrana, Qətərə, Pakistana, Səudiyyə Ərəbistanına, Türkiyəyə və s. səfərlərinin müsbət nəticələrini nümunə kimi qeyd edə bilərik. Bu səfərlər həmin təşkilat və ölkələrlə əlaqələrin daha da genişlənməsinə, möhkəmləndirilməsinə səbəb olmuşdur. Səfərlərin coğrafiyası əslində, dövlətin xarici siya-

setinin nə qədər düzgün və milli maraqlara xidmət etdiyini bir daha təsdiqləyir. Bundan başqa, xarici dövlət və hökumət başçıları Azərbaycanı mütemadi səfərləri də beynəlxalq əlaqələrimizin inkişafında çox mühüm rol oynamaqdadır.

Beləliklə, xarici tərəfdaşlarla iqtisadi dövrüyyənin dinamikasi daim öyrənilir, potensial imkanlardan səmərəli istifadə olunmasına çalışılır. Bu proses davamlı və səmərəlidir. Çünki, dövlətlərarası ticari əlaqələrin çoxşaxəliliyi həmin ölkələrin də sosial-iqtisadi inkişafına təsir edən mühüm amillərdəndir. Dövlət başçısı iqtisadiyyata yönəldilən investisiyaların və ölkəmizin dünyada nümunəvi dövlət kimi tanınmasının səbəbi barədə vurğulayıb: "Sabitlik olmayan yerlərdə investisiyalar qoyulmur, inkişaf olmur, vəziyyət mənfii istiqamətdə inkişaf edir. Bu, həqiqətdir və yaxın tarixin nəticələri, bölgədəki yaşanan böhranları vəziyyətə bunu təsdiqləyir. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir".

Ataş CƏBRAYILOV, "Respublika".

Azərbaycan Dövlət Pedaqoji Kolleci bu gün



2000-ci ildən isə Azərbaycan Dövlət Pedaqoji Kolleci.

Qeyd etmək lazımdır ki, indi kollec müxtəlif ixtisaslar üzrə kadrlar hazırlayır. Məsələn, ibtidai sinif müəllimi, fiziki tərbiyə müəllimi, texnologiya müəllimi, məktəbdarlıq təlim və tərbiyə təlimi, məktəbdə korreksiyaedici təlim, ailə və təhsil, peşə təlimi, təsviri incəsənət müəllimi.

Kollecdə indi eyni və qiymətli şöbələr üzrə 3182 tələbə təhsil alır.

Burada aparılan islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi strategiyada mühüm istiqamətlərdən biridir. Bu islahatlar böyük bir tarixi islahatdır. Nazirlər kabineti və Təhsil Nazirliyinin müvafiq əmri ilə respublikada iki ən böyük orta ixtisas müəssisəsi Bakı Sənaye-Pedaqoji Kolleci və Azərbaycan Dövlət Pedaqoji Kolleci birləşdirilərək, 2016-2017-ci tədris ilindən yeni statusda Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyətə başlamışdır. Bu, təhsil sahəsində aparılan böyük islahatlardan biri kimi qeyd edilə bilər. Bu islahat kollecin rəhbər kadri siyasətindəki dəyişikliklərdən sonra, deqç desək 2016-2017-ci tədris ilindən başlayaraq öz intibah dövrünü əks etdirir.

Burada hər şeydən əvvəl kadrların hazırlanmasında dönüş yarandı. Ən başlıcası odur ki, tələbə-müəllim münasibətləri yüksək səviyyədə, peşəkariqla tənzimlənməyə başladı. H.ə.ü. fəlsəfə doktoru, təcrübəli təhsil sistemi işçisi Qulu Novruzov bu tədris müəssisəsinə rəhbər təyin edildikdən sonra kollecin təhsil və kadri siyasətində böyük dönüş yaranmışdır. İxtisaslar üzrə tələbələrini peşəkariqlı yüksəldilmişdir.

Fərəhli haldır ki, kollecdə tədris dünya standartlarına və Azərbaycan qanunvericiliyinə uyğun qurulmuşdur.

Kollec müxtəlif qurumlarla tərəfdaşlıq qazanmışdır. Məsələn, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və təhsil işçilərinin Peşəkar İnkişafı İnstitutu ilə əməkdaşlıq haqqında razılaşmalar imzalanmış, dini işlər üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil İnstitutu, habelə qeyri-hökumət təşkilatları ilə çoxsaylı layihələr həyata keçirilmişdir.

Bütün bunlarla yanaşı, kollecin beşillik dövrü əhatə edən inkişaf strategiyasının hazırlanması mühüm amillərdir. Ən başlıcası odur ki, kollecdə beşillik dövrü əhatə edən inkişaf strategiyasının hazırlanması əsas məqsəd olmuşdur.

Bu uğurların əldə edilməsində əlaqədar təşkilatlar, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, Təhsil İnstitutu bu qəbildəndir. Qeyd olunmalıdır ki, kollecdə müxtəlif tədbirlər də həyata keçirilir. Burada əsas məqsəd tələbə gəncləri hərtərəfli, kamil müxtəssis, bacarıqlı, sağlam dünyagörüşünə malik bir kadri kimi yetişdirməkdir. Çox sevindirici haldır ki, uğurların əldə olunmasında kollecin direktoru h.ə.ü. fəlsəfə doktoru Qulu Novruzovla yanaşı, bezi müəllimlər, o cümlədən f.ü.fəlsəfə doktoru, direktor müavini Nigar Şirəliyeva, Ülker Qədirəva və başqalarının da əməyi təqdirəlayiqdir. Kollektivin əməyi nəticəsində Azərbaycan Konstitusiyası Gününə, mülki müdafiə, bədən tərbiyəsi və idman, 8 Mart Qadınlar Günü, Bakı Slayvan Universiteti ilə birgə təşkil edilmiş tədbirlər,

Novruz bayramı, Soyqırımı günü, Nizami və Füzuliyə həsr olunmuş ədəbi-bədii tədbir bu qəbildəndir.

Müəllimlərin peşəkariqlığını artırmaq üçün də bir çox tədbirlər həyata keçirilir. Alimlərlə görüşlər, onların iş təcrübəsinin yayılması ümumi işə, tədrisin yüksəldilməsinə böyük təsir göstərir.

Uşaqların vətənpərvərlik hissinin formalaşdırmaq üçün bu günlərdə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar keçirilən tədbiri giriş sözü ilə direktor Q.Novruzov açaraq, faciə haqqında geniş danışmış, sonra isə faciədən bəhs edən videoçarx nümayiş etdirilmiş, tələbələr rəsm əsərləri sərgilənmişdir.

Kollecdə keçirilən açıq dərslər də ənənə şəklini almışdır. "Uğur və motivasiya", "Molekulyar genetik nəzəriyyənin əsasları", "Şagird kollektivi, onun təşkil və tərbiyəsi", "H.Cavidin həyat və yaradıcılığı", "Silah, narkotika, insan alveri", "Səməd Vurğunun "Vaqif" dramı" və sair açıq dərslər buna misaldır.

Kollecdə tələbələrini intellektual-mənəvi səviyyəsini yüksəltmək üçün də incəsənət işçiləri ilə görüşlər, uşaqların tamaşalara baxışları da həyata keçirilir. "Öülər" tamaşasına "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş A.Abbasın "Dolu" filminə baxış bu qəbildəndir. Bu cür tədbirlərin nəticəsidir ki, kollecdə yeni dram və bədii özəfəaliyyət dərəcələri və kollektivləri yaradılmışdır. Fərəhli haldır ki, bezi tamaşalar hətta ingilis dilində qoyulmuşdur.

Burada uşaqların gücü ilə tez-tez rəsm sərgiləri də təşkil olunur.

Ümumiyyətlə, qeyd etməliyik ki, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci bu gün əsl intibah dövrünü yaşayır. Zabit CAVADOV, "Respublika".

Seçicilərin öz iradəsini azad və demokratik şəkildə ifadə etməsi üçün əlverişli şərait yaradılıb



Müasir Azərbaycanın siyasi həyatında mühüm tarixi hadisə yaşanacaq. Aprel ayının 11-də müstəqillik dövrünün 8-ci prezident seçkisinə xalq seçmə gədərk özünə yeni lider seçəcək və seçkilərin qalibi növbəti yeddi il müddətində dövlətə, xalqa ləyaqətli xidmət missiyasını yerinə yetirəcək. Bu günə kimi Azərbaycanda bütün seçkilər Konstitusiyaya normalarına, Seçki Məcəlləsinə və digər aidiyyəti qanunvericilik aktlarına uyğun olaraq demokratik, şəffaf və ədalətli şəkildə keçirilib. İstər prezident, istər parlament, istər də bələdiyyə seçkiləri xalqın iradəsini əks etdirib, həmçinin yerli və beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib. Hər bir sivil cəmiyyətdə olduğu kimi, ölkəmizin də həyatında seçki mühüm və əlamətdar hadisədir. Çünki bu proses vasitəsilə xalq həm öz rəhbərini, həm də dövlət orqanlarında onu təmsil edəcək insanları seçir və bununla da hakimiyyətin formalaşmasında iştirak edir. Müstəqil Azərbaycan isə qarşında gələn 11 aprel növbədənə prezident seçkilərinə hazırlaşır.

Ölkəmizdə bu mühüm siyasi kampaniyaya ciddi hazırlıq işləri başa çatmaq üzrədir. Hamiyə məlumdur ki, Azərbaycanda beynəlxalq təşkilatların da müsbət qiymətləndirdiyi seçki ənənəsi formalaşmışdır. Bu ənənə ədalətə, şəffaflığa söykənərək milli dəyərlərimizi də özündə əks etdirir. Demokratik və şəffaf seçkilərin keçirilməsi üçün zəngin qanunvericilik bazası mövcuddur. Seçki Məcəlləsi, bu sahəni əhatə edən qanun və qərarların mövcudluğu ölkəmizdə beynəlxalq standartlara uyğun seçki qanunvericiliyinin olduğunu təsdiq edir.

24 sayılı Nizami birinci Dairə Seçki Komissiyasının sədri Niyazi Nəcəfov söhbət zamanı qeyd etdi ki, Müstəqil Azərbaycanın tarixində ilk demokratik prezident seçkiləri 1993-cü ilin oktyabrında keçirilib. 1993-cü ildən indiyədək keçirilən bütün seçkilərə, referendumlara, həmçinin ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə təyin olunan əlavə və təkrar seçkilərə dair beynəlxalq təşkilatların verdikləri müqayisəli rəylər də onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə seçki praktikası və mədəniyyəti daha da yüksəlib. Təbii ki, bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokratik dəyərlərin möhkəmlənməsi ilə bağlı qətiyyəti və ardıcıl mövqeyi dayanır. Bu baxımdan Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri də təkmil seçki qanunvericiliyi ilə təşkil olunacaq. Azərbaycan azad, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün hər cür şərait mövcuddur. Məlum olduğu kimi, Prezident İlham Əliyev növbədənə Azərbaycan Respublikası Prezident seçkilərinin keçirilməsi haqqında 5 fevral 2018-ci il tarixdə sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənə prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub. Sərəncamda iştirak edəcək seçicilərin siyahısı tam dəqiqləşdirilmiş, qarşıya çıxan problemlər yerində operativ şəkildə həll edilmişdir. Seçki məntəqə-

ləri də işlər yüksək səviyyədə təşkil olunmuşdur. Məntəqələr telefonlaşdırılmış, lazımi avadanlıqlarla təchiz edilmişdir. Seçki məntəqələri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun təşkil olunmuş, hər bir seçicinin öz iradəsini azad və demokratik şəkildə ifadə etməsi üçün əlverişli şərait yaradılmışdır. Son illər keçirilən seçkilər daha şəffaf, daha demokratikdir. Ölkəmizdə insanların iradəsinin azad ifadə edilməsi və seçki hüququnun tam demokratikləşdirilməsi üçün hər cür şərait yaradılıb. Bu sahədə beynəlxalq standartlara uyğunlaşdırılmış qanunvericilik aktlarının qüvvədə edilməsi, dövrün, zamanın inkişafına uyğun olaraq həmin sənədlərə əlavələr və dəyişikliklər edilməsi seçki təcrübəsinin daha da zənginləşdirmiş, insanların seçmək və seçilmək hüququ istiqamətində qarşıya çıxan hər cür maneələri aradan qaldırmışdır.

Niyazi Nəcəfov daha sonra qeyd etdi ki, rayonumuzda seçki əhval-ruhiyyəsi hökm sürür. Nizami birinci Dairə Seçki Komissiyasının 31 məntəqəsi vardır ki, burada seçicilərin sayı 40.735 nəfərdir. Məntəqələrdə 10 veb-kamera quraşdırılmışdır. 320 müşahidəçi isə qeydiyyatdan keçmişdir. Məntəqələr prezident seçkilərinə tam hazırdır. Bir sözlə, sayılı günləri qalan bu kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün istər komissiya, istər də məntəqə üzvləri var qüvvələri ilə çalışsınlar.

İndiyədək qazınan təcrübə, həm ölkədə mövcud olan ictimai-siyasi sabitlik, həm də zəngin seçki qanunvericiliyi bu il aprelin 11-də demokratik seçkilər keçirilməyinə imkan verəcəkdir.

Müştüq MİRZƏ, "Respublika".

Azərbaycanda "Yer saati 2018" ekoloji kampaniyası keçirilib

Martin 24-də Bakıda "Yer saati 2018" beynəlxalq kampaniyası çərçivəsində iqlim dəyişikliyi əleyhinə kütləvi tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir kampaniyanın Azərbaycan üzrə rəsmi əlaqə-

basaraq birgə aksiyaya start verilib. Daha sonra onlar rəmzi gərisayında kampaniyanın simvolu olan "60+" yazısının şamllarla işıqlandırılmasında və velosiped yürüşündə iştirak ediblər. Dörd yüz nəfərə yaxın gəncin qoşulduğu "Yer saati

rində sadəcə işıqların kütləvi söndürülməsi aksiyası kimi başlanmış "Yer saati" kampaniyası 2017-ci ildə 187 ölkə tərəfindən qeyd edilmişdir. Kampaniya ətraf mühitlə bağlı bir sıra konkret nəticələrə, o cümlədən sosial şəbəkələrdə global maarifləndirmənin artırılması və insanların ətraf mühit fəallarına çevrilməsinə gətirib çıxarıb. İDEA İctimai Birliyi tərəfindən öten il 10 illiyi qeyd edilən "Yer saati" kampaniyası çərçivəsində ölkəmizdə təşkil edilən genişmiqyaslı aksiyaya 300 nəfərdən çox gənc qoşulub.

Beynəlxalq "Yer saati 2018" kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi qismində çıxış edən İDEA İctimai Birliyi bu il ölkəmizdə keçirilən "Yer saati" kampaniyasına qoşulduğunu görə Heydər Əliyev Fonduna, Heydər Əliyev Mərkəzinə, Mədəniyyət və

Turizm Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Hökumət Evinə, "Hilton Bakı", "JW Marriott Absheron", "Bulvar", "Intourist" otellərinə, "Park Bulvar" ticarət mərkəzinə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Dənizkənarı Bulvar İdarəsinə, Bakı Olimpiya Stadionuna, "Baku Crystal Hall"a, Milli Gimnastika Arenasına, bütün regional üzrə "ASAN xidmət" mərkəzlərinə, ADA Universitetinə "Alov qüllələri" kompleksinə minnətdarlığını bildirir.

Iqlim dəyişikliyi təhlükəsini ciddiylən, ona qarşı mübarizənin isə bəşəriyyət üçün vacibliyini nəzərə alaraq, İDEA İctimai Birliyi hər kəsi bu problemə həllinə töhfə verməyə, enerjiyə qənaət etməklə israfçılığa yol verməməyə çağırır.

AZƏRTAC

GDU-da elmi şura

Gəncə Dövlət Universitetinə (GDU) yüksək balla daxil olan və təhsillərini müvafiq ixtisaslarda davam etdirən gənclər bu ali təhsil müəssisəsinin tələbə kontingentinin "qızıl fondu"nu təşkil edir. Təhsil müddətində belə gənclərin öz bilik və bacarıqlarını inkişaf etdirməsi və onların universitetdə aparılan elmi tədqiqat işlərinə cəlb edilməsi üçün fakültə dekanları, ixtisas kafedraları, eləcə də Tələbə Elmi Cəmiyyəti səylə çalışmaqdadır.

Elmi şurada rektor, professor Yusif Yusibov bildirdi ki, hazırda 6 minə yaxın tələbələr təhsil aldığı Gəncə Dövlət Universitetinin tələbə qəbulu planı ildən-ilə genişləndirilir. Bununla yanaşı, universitetdə yüksək balla daxil olan tələbələr sayı da artır. 2017-2018-ci tədris ilinin bir çox uğurlarla davam etdiyini deyən rektor vurğuladı ki, bu tədris ilində Gəncə Dövlət Universitetinə yüksək balla qəbul olan tələbələr sayına görə son 20 ilin ən yüksək göstəricisi qeydə alınıb: "Universitetimiz Azərbaycanın təhsil ən-



ənənələrini yaşadan, onu dövrün müasir təhsil çağırışları ilə zənginləşdirən və inkişaf etdirən böyük elm-tədris mərkəzidir. Prezident İlham Əliyev tərəfindən qəbul edilən çoxsaylı Dövlət proqramları, eləcə də elm və təhsilin inkişafına göstərilən hərtərəfli qayğı imkan verir ki, respublikanın bütün ali təhsil müəssisələri kimi, Gəncə Dövlət Univer-

siteti də inkişaf edərək yeni-yeni nailiyyətlər qazansın. İndi universitetin professor-müəllim heyəti qarşısında duran əsas vəzifə Təhsil Nazirliyi tərəfindən aparılan islahatları düzgün mənimsəmək, təhsilin və tədrisin keyfiyyətini yüksəltmək, tələbələr bilik və bacarığını aşkara çıxarmaq, onların universitetdə aparılan elmi araşdırma işlərinə cəlb etmək və sonda hər bir gəncin yüksək kompetensiyaya malik kadrlar kimi yetişdirilməsini təmin etməkdir.

Çıxış edənler müasir dövrün tələbinə uyğun müxtəssisilərin yetişdirilməsinin ümüd vəzifə olduğunu vurğulayaraq, gənclərə diqqət və qayğıni hədəf kimi seçdiklərini diqqətə çatdırdılar.

Zabit XƏLİLOV, "Respublika".

Bitkiçilik kənd təsərrüfatının ən mühüm və qədim qollarından biridir. Dövlət Statistika Komitəsi xəbər verir ki, 2017-ci ildə ümumi kənd təsərrüfatı məhsullarının faktiki dəyəri 6 milyard 580 milyon manat təşkil etmişdir. Bunun da 3 milyard 19 milyon manatı bitkiçilik məhsullarının payına düşür. Beləliklə, əvvəlki ilə müqayisədə ümumi kənd təsərrüfatı məhsulları 4,2 faiz artmışdır, bu, bitkiçilikdə 6,1 faiz təşkil etmişdir.

Aydındır ki, bitkiçilik geniş anlayışdır, lakin bizim üçün ən önəmli taxılçılıqdır. DSK xəbər verir ki, 2017-ci ildə payızlıq və yazlıq denli və denli paxlalı bitkilərin (qarğıdalsız) 941,5 min hektar əkin sahəsindən, 2 milyon 639,2 min ton məhsul götürülmüşdür. Hər

Aqrar bölmə

Bitkiçilik sahəsində ötən ilki uğurlar

hektardan orta hesabla 28,6 sentner taxıl istehsal olunub.

35,7 min hektar den üçün qarğıdallının əkin sahəsindən 235,6 min ton məhsul toplanmış, hər hektardan 60,9 sentner qarğıdallı deni götürülmüşdür. Qarğıdallı da nəzərə alınırsa, ölkədə taxıl istehsalı 3 milyon tona yaxınlaşmışdır.

Denli və denli paxlalıların təşkilində payızlıq və yazlıq buğda əsas yer tutur. Öten il istehsal olunmuş taxılın 62,1 faizini (1 milyon 818,7 min ton) buğda, 27,8 faizini isə (815 min ton) arpa təşkil edir.

Bitkiçiliyin digər sahələrində də inkişaf

var. Öten il 913,9 min ton və ya əvvəlki ilə nisbətən 1,3 faiz çox kartof, 1 milyon 405,6 min ton (10,6 faiz çox) tərəvəz, 438,1 min ton bostan məhsulları istehsal olunub. Hektarın orta məhsuldarlığı kartof üzrə 10 sentner, bostan məhsulları üzrə isə 11 sentner artmışdır.

2017-ci ildə 15,2 min hektar sahədə den üçün günebaxan, 13,8 min hektar sahədə şəkər çuğunduru, 3,2 min hektar sahədə tütün, 136,4 min hektar sahədə isə pambıq ekilmişdir. Həmin sahələrdən 30,6 min ton və ya əvvəlki ilə nisbətən 78,1 faiz çox den üçün günebaxan, 422,2 min ton (22 faiz

çox) şəkər çuğunduru, 5 min 213,2 ton (45,4 faiz çox) tütün yarpağı, 207,5 min ton (2,3 dəfə çox) pambıq yığılmışdır.

Meyvə və giləmeyvə istehsalı 8,2 faiz artaraq 954,8 min ton təşkil edib. İl ərzində əlavə olaraq 11 min hektara yaxın fındıq, 971 hektar nar, 471 hektar xurma, 681 hektar sitrus meyvə bağları salınıb. 152,8 min ton (12 faiz çox) üzüm, 775,2 ton yaşıl çay yarpağı istehsal olunub.

Göründüyü kimi, öten il ölkədə bitkiçiliyin bütün sahələri inkişaf edib.

N.CAVADOV, "Respublika".

AZƏRBAYCANIN BÜTÖVLÜYÜ, MÜSTƏQİLLİYİ VƏ TƏRƏQQİSİ

RESPUBLİKA

BEKLAM VƏ ELAN XİDMƏTİ

441-20-23

ALLAH RƏHMƏT ELƏSİN

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbaliyevə, qardaşı

FAIQ MÖHBALİYEVİN vəfatından kəndləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Baş redaktor Teymur ƏHMƏDOV	● Redaksiyanın telefonları:		● Redaksiyanın ünvanı:	Məsul növbətçi Kamal İBADOV
	İqtisadiyyat və islahatlar redaksiyası: 539-95-51; Siyasət, ictimai problemlər və analitik təhlil redaksiyası: 538-55-20; Beynəlxalq əlaqələr, dövlət quruculuğu və hüquq redaksiyası: 539-95-51; Humanitar siyasət redaksiyası: 539-26-18;	Xəbərlər redaksiyası: 538-61-02; İctimai rəy və sosial problemlər redaksiyası: 539-95-51; 538-43-41 tel/faks; Qəbul otağı: 538-25-70; Kətiblik: 539-26-18; Reklam və elan xidməti: 441-20-23.		